

7-8

2017

ISSN-0207-4710

# GÖYƏRCİN

## GEZEN BALQABAQAQ TAĞI



*Tərcümə edib işləyəni*  
**Rafiq Yusifoğlu**

**RƏSSAMLAR:**

**İlqar  
Kübra**



**GÖYƏRÇİN**


No 7-8 (649-650)

Redaksiyanın ünvani:

Bakı- AZ 1073,  
Mətbuat prospekti,  
529- cu məhəllə.  
Telefon: 539 08 53

Çapla imzalanıb: 14.04.17

Sifariş: 956  
Tiraj: 1000  
Kağız formatı: 60/90/118  
Çap vərəqi: 2,5  
Hesab-nəşr vərəqi: 3,93



**GƏZƏN  
BALQABAQ  
TAĞI**

Bakı 2017

# ACGÖZ QADIN

Yoruba (Afrika) nağılı

**B**ir nəfərin iki bacısı var idi, biri varlı, o biri kasıb. Kasıb elə kasıb idi ki, uşağı belinə şəlləmək üçün parça əvəzinə ağaç budaqlarından istifadə edərdi. O, ağaç yarpaqları yiğib satmaqla birtəhər dolanardı.

Bir dəfə kasıb qadın həmişə olduğu kimi meşəyə yarpaq toplamağa getdi. Uşağı belindən açıb yerə qoydu və yarpaq dərməyə başladı. Uşağı tək görən meymun cəld onu götürüb ağaçın başına qalxdı və onu əyləndirməyə çalışdı.

Geriyə qayıdan qadın uşağı qoyduğu yerdə görməyəndə qışqırıldı. Anasının səsini eşidən uşaq da bərkdən ağladı. Qadın başını yuxarı qaldırıb körpəsini ağaçın üstündə gördü. Onu sakitləşdirmək üçün nəgmə oxumağa başladı. Məymunun bu mahnidan o qədər xoşu gəldi ki, uşağı aşağı düşürüb anasına verdi və dil açıb insan kimi danışmağa başladı:

-Sizin necə gözəl səsiniz var! O dərdiyiniz yarpaqlar axı sizin nəyinizə lazımdır?

Qadın cavab verdi:

-Mən o qədər kasıbam ki, bu yarpaqlarla dolanıram.

Meymun dedi:

-Bu yol ilə gedib rast gəldiyin ilk cığırla sola dönərsən. Orada üstü meyvə ilə dolu bir

onların heç birinə el vurma, sakit dayananları dər”.

Kasıb qadın meymun necə demişdisə elə də elədi. Dərdiyi meyvələri meymunun yanına gətirdi. Meymun dedi:

-Evə qayıdanda bu meyvələri bıçaqla iki yerə bölərsən.

Qadın sevinə-sevinə evə qayıtdı. Meyvələri böləndə gördü ki, onların içində çoxlu pul və pal-paltar var. Qadın pulları və paltarları üç yerə ayırdı. Bir hissəsini qardaşına və varlı bacısına verdi, bir hissəsini isə özünə götürdü.

Varlı qadın bu payla kifayətlənmədi. Kasıb bacısı kimi o da uşağına ağaç budaqları ilə belinə şəlləyib meşəyə getdi. Uşağı yerə qoyub yarpaq dərməyə başladı. Bunu görən meymun öz-özünə düşündü: “Doğrudanmı, bu qadın bir belə acgözmiş?”.

Meymun soruşdu:

-Dünən apardıqların sənə bəs eləmədi?

-Yox, mən yenə istəyirəm.

Meymun onu həmin ağaçın yanına göndərdi. Acgöz qadın “Məni dər” deyən meyvələri yiğib torbasına doldurdu. Onları aparıb evdə kəsəndə meyvələrin içindən əcaib heyvanlar, ilanlar çıxıb acgöz qadını dişləməyə başladılar.

Bax, o vaxtdan insanlar düşünürlər ki, acgözlük pis xasiyyətdir.



# VAĞ VƏ TISBAĞA

(Okeaniya nağılı)

Vağ suyu qurumuş sahədə gəzərkən ayağı bir yarığa keçdi. Elə bu zaman yağış yağıdı, sel gəldi. Su yazıq quşun lap boğazına qədər qalxdı. Vağ kənardə üzən köpək balığını görüb xahiş etdi ki, onu xilas etsin. Ancaq balıq sahilə üzəmkəndən qorxub suyun dərinliyinə baş vurdu.

Vağ yaxınlıqda üzən balıqlardan xahiş etdi ki, ona kömək etsinlər. Ancaq balıqlar da yazıq quşa kömək eləyə bilmədilər.

Vağ gördü ki, yaxınlıqda bir tisbağa üzür. O, həyəcanla qışqırıldı:

-Bacıcan, mənə kömək elə. Yoxsa suyun altında qalıb boğulacam.

Tisbağa yaxına üzüb gəldi və quşun ayağı ilisən yeri burnu ilə eşməyə başladı. Vağ çırpınıb havaya uçdu və tisbağaya dedi:

-Sən məni ölümdən xilas etdin. Nə vaxtsa mən də sənin köməyinə gələ bilərəm.

Kəndlilər suyun sahilə yaxınlaşdığını görüb tor qurdular. Bu tora köpək balığı və digər balıqlar düşsələr də kəndlilər onları açıb buraxdilar. Dedilər ki, bu dadsız balıqlar bizə lazım deyil.

Nəhayət, tora həmin tisbağa düşdü. Kəndlilər çox sevindilər. Tisbağanı sudan çıxarıb sahilə apardılar.

Adamların başçısı dedi ki, sabah çoxlu odun yiğib ocaq qalayar, tisbağanı bişirib yeyərik. Kəndlilərin hərəsi bir iş dalınca getdilər. İki oğlunu isə sahildə qoydular ki, tisbağaya keşik çəksinlər.

Bunu uzaqdan görən vağ uçub oğlanların yanına gəldi və dedi:

-İstəyirsinizsə sizin üçün rəqs eləyəm?

-Əlbəttə, istəyirik, - oğlanlar sevincə cavab verdilər.

Tisbağa sakit səslə vağa dedi:

-Bacıcan, bunlar məni öldürmək isteyirlər.

-Qorxma, mən sənə kömək eləyəcəm. Ancaq mənim sözlərimi diqqətlə dinlə və hərəkətə keç! Quş oğlanlarının yanına gedib rəqs eləyə-eləyə oxumağa başladı:

-Kerembacbi, kerembacbi, ayaqlarını aç!

Tisbağa bu sözləri eşidib ayaqlarını açdı.

-Kerembacbi, kerembacbi, başını çəpərə sox!

Tisbağa bu dəfə də əmri yerinə yetirdi.

-Kerembacbi, kerembacbi, qonşu həyətə keç!

Tisbağa qonşu çəpərə keçib gizli yollarla irəlilədi.

-Kerembacbi, kerembacbi, suya gir!

Tisbağa suya girdi. Dərinliklərə baş vurub gözdən itdi.

Adamlar odun yiğib qayıdanda gördülər ki, tisbağa yoxdu. Onlar təəccübləndilər. Oğlanlardan soruşdular ki, bura kim gəlib. Onlar dedilər ki, burda vağdan başqa heç bir canlı görməmişik.

Adamlar diqqətlə baxıb anladılar ki, tisbağanı heç kəs oğurlamayıb, o özü qaçıb canını qurtarib.





## KAFTARKOS NECƏ BAZARA GETDİ?

(Afrika nağılı)

Dovşan bazara gedib özü üçün kələm, kök, yerfindiği aldı. O, bazarlıq edib meşəyə qayıdanda kaftarkosa rast gəldi. Aldıqlarından bir parça kəsib kaftarkosa verdi ki, dadına baxsin.

-Oy, necə də dadlıdır?! Bunları hardan almaq olar?  
-kaftarkos soruşdu.

Dovşan cavab verdi:  
-Əlbəttə, bazardan. Bazarda üreyin nə istəsə tapıb  
ala bilərsən.

Kaftarkos dedi:  
-Onda gəl, ikimiz də birlikdə bazara gedək.  
-Yox, - dovşan başını buladı. – Bazar həftədə bir  
dəfə olur.

Kaftarkos qərara gəldi ki, gələn həftə mütləq baza-  
ra getsin. O, belə də etdi. Bazaar girən kimi gözüne  
ət dükanı sataşdı. Gördü ki, hər tərəfdə qoyun və mal  
əti asılıb. Ağzı sulanan kaftarkos ətin üstünə tullanıb  
acgözlükle yeməyə başladı. Bunu görən qəssab  
yekə ət baltasını götürüb kaftarkosun başına vurdu.  
Ağrı-dan kaftarkosun gözlərindən od sıçradı. O,  
birtəhər qaçıb canını qurtara bildi. Meşənin bir  
kənarında ləh-ləyə-ləhləyə öz-özünə dedi:

-Bu da bazar. Orada heç nəyi havayı vermirlər,  
əvəzində günahsız canlıları kötəkləyirlər. Gör,  
dovşan məni necə aldatdı?!

Bu sözləri eşidən dovşan gülə-gülə dedi:  
-Bazarda hər şey var və nə istəsən ala bilərsən.  
Ancaq sən gördüklerinin üstünə cumub havayı  
yemək istədiyin üçün yaxşıca kötəklənmişən.

Kaftarkos təəccüblandı:  
-Sən də bazaarda idin?  
-Yox.  
-Bəs onda mənim başıma gələnləri hardan  
bilirsen?  
-Eh, kaftarkos, kaftarkos, mən səni yaxşı tanıyıram.



# KAFTARKOS VƏ TISBAĞA

Makond (Afrika) nağılı

**B**ir dəfə meşədə yanğın oldu. Quru otlar, çır-çırrı çırthaçırtla yanmağa başladı. Qorxuya düşən bütün heyvanlar qaçmağa başladılar. Yaziq tisbağa bilmədi ki, neyləsin. Elə balaca ayaqlarla yazıq necə qaçış yanından xilas ola bilərdi?

Alov isə yana-yana ona sarı gəlirdi. Tisbağa qaçan kaftarkosa yalvardı ki, onu yanından xilas eləsin.

Kaftarkos isə heç ona əhəmiyyət də vermədi. Gülə-gülə qaçış getdi.

Vəziyyət çox pis idi. Yanğın anbaan yaxınlaşırıldı. Elə bu an Tisbağa gördü ki, bir leopard qaçır. Qişqırıb yalvardı ki, onu xilas eləsin. Leopardın yanına gəldi. Tisbağanı qaldırıb bir ağacın üstünə qoydu. Yanından sonra isə qayıdır Tisbağanı ağacdan yerə düşürdü.

Tisbağa öz təşəkkürünü bildirdi. Yanan otların, çiçəklərin külünə su töküb qarışdırıldı. Sonra leopardın yanına gəlib onun dərisini rənglədi:

-Sənin çox xeyirxah ürəyin var, ona görə də gözəl olmalıdır.

Tisbağanın çəkdiyi qara zolaqlar leopardın dərisinə xüsusi gözəllik verdi. Kaftarkos Leopardı görəndə təəccübləndi:

-Dostum, bu gözəl kostyumu hardan almışan? Kaş mənim də belə bir geyimim olaydı!

Leopard dedi:

-Bu gözəl geyimi mənə Tisbağa hədiyyə eləyib.

Kaftarkos Tisbağanın yanına getdi. Xahiş elədi ki, ona da Leopardın paltarı kimi gözəl bir kostyum hədiyyə eləsin.

Tisbağa dedi:

-Sən xeyirxah deyilsən. Ona görə də geyimin özünə bənzəməlidir.

Tisbağa kaftarkosun dərisinə necə gəldi rənglər sürtdü.

Bax, elə o vaxtdan Leopardın geyimi gözəl, kaftarkosun geyimi isə eybəcərdir.





## GƏZƏN BALQABAQ TAĞI

(Kuba nağılı)

**B**ir kişi kəndbəkənd gəzir, adamlara nağıllar danışır, göy-göyərti, yumurta satıb başını dolandırırırdı.

Bir dəfə həmin adam uzaq səfərdən evə qayıtdı. Yəhəri götürəndə gördü ki, atın beli yara olub. Həmin kişinin atçılıqdan az-çoq başı çıxırdı. Xəstə heyvanları müalicə etməkdə ad çıxarmışdı. Atın sahibi ocaq yerindən bir ovuc kül qarışq torpaq götürüb yaranın üstünə basdı. Sonra atın başından cilovu çıxarıb onu çəmənlilik ötürdü. Dedi ki, qoy gedib otlasın, dincəlsin. Vaxt və qoyduğu məlhəm onun yarasını sağaldacaq.

İki həftədən sonra Bakalyao (kişinin adı belə idi) kövşənə getdi ki, atı gətirsin. Çünkü o istəyirdi ki, yaxın şəhərə gedib toyuq-cüçə üçün dən alsın və ata yükləyib eve gətirsin. Ancaq kişinin arzuları gözündə qaldı. Nə qədər axtardısa öz sevimli atını tapa bilmədi. O, kor-peşman eve qayitmalı oldu. Yolda isə bərk yağışa düşdü. Təpədən-dırnağacan islandı, palçıq içinde evə qayıtdı.

Əli hər yerdən üzülən kəndli düşündü ki, ona cıidlarda qələbə qazandıran, kənd adamlarının

yanında başını həmişə uca eləyən sevimli atını bir daha görməyəcək.

Bir dəfə o, çəmənə gəzməyə gedəndə gözlərinə inanmadı. Gördü ki, üstündə boranı tağları bitən kiçik bir bostan parçası ona sarı gəlir.

Kişi qorxudan nə edəcəyini bilmədi. Ancaq maraq ona güc gəldi. Ehtiyatla yaxınlaşdı ki, gör-sün bu nədir.

Bir az da yaxına gedəndə kişi

bərk təəccübləndi. Bu, bostan yox, belində boranı bitən sevimli atı idı. Sən demə, atın yarasının üstünə qoyulan məlhəmin içində boranı tumu var imiş. Sən demə, boranı tumları xarab olmasın deyə onları külün içində basdırmaq kubalıların adəti imiş.

Yaraya basılan külün içərisindəki boranı tumu yağışın altında qalıb, sonra atın belindəcə cucəribmiş.



# ŞEYTAN DƏRYAZI

(Fransız nağılı)

**Q**ədim zamanlarda adamlar dəryazın nə olduğunu bilmirdilər. Elə buna görə də onlar biçənəyin otunu qayçı ilə biçirdilər ki, bu da çox çətin, əziyyətli bir iş idi. Şeytan həmişə bu yerlərə gelər, özü ilə yekə bir daş gətirərdi. Bu daş o qədər böyük idi ki, dağ üstündə dağı xatırladırırdı. Bu daşı şeytanın nə üçün gətirdiyini adamlar bilmirdilər. Ancaq onu bilirdilər ki, şeytanın sehri bir aləti var. Elə bir alət ki bir göz qırpmında onunla bir çəmənin otunu biçib qurtarmaq mümkündür. Şeytan isə ancaq gecənin qaranlığında ot biçərdi ki, onun bu sehri alətini heç kim görə bilməsin.

Bir dəfə şeytan dostluq etdiyi bir insana söz verdi ki, gecə gəlib onun çəmənliyindəki otun hamısını biçəcək. Müqəddəs Mikayıl bu haqda eşidib qərara gəldi ki, gizlincə gedib şeytanın ot biçdiyi alətin necə olduğunu öyrənsin. O, bir neçə dirmiq gətirib biçənəyin ortasında elə basdırıldı ki, onun polad dişləri çöldə qalsın, sonra müqəddəs Mikayıl yaxınlıqdakı nəhəng bir palid ağaçının koğuşana girib gizləndi. Onun bütün bədəni koğuşa yerləşdirse də, başı çöldə qaldı. Ancaq yaxşı ki, palidin aşağı əyilən budaqları müqəddəs Mikayılın başını da görünməz elədi.

Qaranlıq düşdü. Dəryazı çıxarıb sapladı, sonra yiye ilə onu itiləyib işə başladı. O, bir az ot biçmişdi ki, dəryaz dirmiğə ilişdi. Şeytan hirslenib söydü, ancaq işini davam etdirdi. Dəryaz yenidən dirmiğin polad dişlərinə dəyəndə sindi. Şeytan bərk-dən dua edib dedi:

-Heyf ki, dəryazım sindi. Gərək onu dəmirçinin yanına aparıb düzəldirim.

Səhər açılanda müqəddəs Mikayıl dəmirçinin yanına getdi. Soruşdu ki, onun yanına təmir üçün alət gətiribləmi?

Dəmirçi dedi:

-Bəli, gətiriblər. Ancaq etiraf edim ki, hələ indiyəcən bəla-

görməmişdim.

Müqəddəs Mikayıl dəmirçiye xahiş etdi ki, eynilə həmin alətdən birini də düzətsin. Yalnız bundan sonra izah edəcəyəm ki, həmin alət nə üçün lazımdır.

Dəmirçi razılaşdı. Həmin alətdən birini düzəldib müqəddəs ataya verdi. Müqəddəs Mikayıl şeytan kimi dəryazı gizli saxlamadı. Bütün in-sanlar dəryaz düzəldirdib

bicməyə başladılar.

Sirrinin açıldığı görünen şeytan müqəddəs Mikayılı özü ilə yarışa çağırıldı. Onlar birlikdə yaxınlıqdakı kəndə getdilər. Şeytan əlindəki uzun ağacı sobanın içində uzadanda insan yoldan tapdığı taxta çəkicidə onun başına güclü bir zərbə endirdi. Şeytanın başı gicəlləndi, insandan xahiş elədi ki, onu öldürməsin. Məqəddəs Mikayıl dedi:

-Yaxşı, səni öldürmürəm! Ancaq bir şərtlə ki, bir daha buralarda görünməyəsən!

Şeytan razılaşıb uzaqlara getdi.

Belə deyirlər ki, o vaxtdan bir də bu yerlərə qayıtmadı.



# PALID QOZALARI VƏ XORUZ

(Rus nağılı)

**Q**ədim zamanlarda kasib bir kişi, onun da özü kimi qoca bir arvadı vardı. Onlar o qədər kasib idilər ki, yeməyə bir tikə çörək də tapa bilmirdilər. Elə buna görə də qarı ilə qoca bir-birinə qoşulub meşəyə getdilər. Xeyli palid qozası yiğib evə gətirdilər ki, onları yesinlər. Onlar acgözlük'lə yeməyə başladılar. Birdən qozalardan biri qarının əlindən sürüşüb döşəmə taxtasının arasına düşdü.

Aradan bir müddət keçəndən sora qoza pöhrələdi, sürətlə böyüyüb nəhəng bir ağac oldu. Qoca məcburiyyət qarşısında qalıb əvvəlcə döşəmə taxtasını, sonra tavani, daha sonra isə evin üstündəki çardağı sökməli oldu. Onlar düşündülər ki, evlərinin içində bitən palid qoza gətirəndə daha meşəyə getməyə ehtiyac da qalmayacaq.

Palid ağacı sürətlə böyüdü, əvvəl döşəməni, tavani, sonra çardağı deşib göylərə ucaldı. Ağac o qədər böyüdü ki, bir də gördü ki, onun ən uca budaqlarından birinə yekə xoruz qonub. Qoca ağaca çıxbıq qoza yiğanda həmin xoruzu da tutub özü ilə komasına gətirdi.

Qarı qozaları üydüb  
onlardan dadlı piroq bişirdi



ki, bəlkə sizdə yeməyə bir şey ola?  
Qarı onu bişirdiyi piroqa qonaq elədi.  
Yediyi o qeyri-adi yemək ağanın xoşuna gəldiyi üçün ev sahiblərinə dedi ki,  
sizdəki qozaların hamisini satın alıram.

Bu təklifə razı olmayan ev sahibləri yiğdiqları qozaları gizlədilər. Ancaq bir də baxdılara ki, həmin qozaları ağa oğur-layıb gizlincə aparıb.

Sahiblərinin kədərləndiyini görən xoruz dedi ki, fikir verməyin, gedib sizin qozalarınızın hamisini alıb gətirəcəyəm.

Xoruz uçub qozaları oğurlayan ağanın darvazasının üstünə qondu və bərkədən banladı:

-Quq-qulu-quuuu! Bizim qozaları geri qaytarın!

Ev sahibi hırsınlıb qulluqçulara dedi ki, tez xoruzu tutub suya bassınlar.

Xoruzu tutub suya atdlar. O qışqıra-qışqıra dedi:

-Ay dimdiyim, dimdiyim,  
Bəsdir suda çımdiyim!  
Tez olun içün suyu,  
Boşalsın dərin quyu!

Quyunun suyu boşalan kimi xoruz ordan çıxbıq yenidən darvazanın üstünə qonub banladı:

-Quq-qulu-quuuu! Bizim qozaları geri qaytarın!

Bu dəfə ağanın əmri ilə xoruzu tutub sobaya - odun içünə atdlar. Xoruz oxumağa başladı:

-Ay dimdiyim, su əndər,  
Alovu külə döndər!

Quyuda içdiyi suyun hamisini sobaya töküb odu söndürən xoruz yenidən darvaza-ya qonub oxudu:

-Quq-qulu-quuuu!  
Ədalətsiz işdi bu!

Xoruzun sözlərini eşidən qonaqlar təəccübləndilər. Ağanın başı onlara qarşıında xoruz oğurlanmış qozaları götürüb öz sahiblərinin yanına uçdu.

Onlar birlikdə xoşbəxt yaşamağa başladılar.

# BİRİNDƏN YAXA QURTARMAQ İSTƏDİ, İKİNCİSİNİ QAZANDI

(Koreya nağılı)

**B**u hadisə lap qədim, heyvanların-quşların adam kimi danışdığı zamanda baş vermişdi. Bir kənddə iki qoca yaşayırırdı. Birinin adı Pak, birinin adı isə Kim idi. Onların hər ikisinin boynunda yekə bir şış-fır var idi. Qoca Pak çox xeyirxah, ləyaqətli bir insan olduğu üçün kənddə hamı onun xətrini çox istəyirdi. Kim isə çox hiyləgər və acıqlı bir qoca idi.

Bir dəfə xeyirxah Pak odun yiğmaq məqsədilə dağa sarı üz tutdu. Qarşısına elə qalın bir meşəlik çıxdı ki, bəxti gətirən qoca çox sevindi. Hər şeyi unudub böyük həvəslə ağacları kəsməyə başladı. Başı o qədər işə qarışdı ki, günəşin nə vaxt batmasından belə xəbəri olmadı. Qaranlıq düşəndə Pak yiğdiyi odunları iplə bağlayıb kəndə sarı sürüməyə başladı.

Qoca nə qədər sürətli getsə də qaranlıq düşməmiş evə çata bilmədi. Gecənin qaranlığı ilə gedib, nəhayət, bir mağaraya rast gəlib sevindi. Qərara aldı ki, burada gecələsin. Odunu çıynindən yerə qoyub yatmaq üçün özünə yer düzətlədi.

Qoca nə qədər yorulsa belə gözünə yuxu getmədi. Mağaranın qapısına gəlib ətrafi seyr etməyə başladı. Birdən onun ürəyindən mahni oxumaq keçdi. Gecənin sakitliyi onun mahnilarını bir az da gözəlləşdirdi. Qocaya elə gəldi ki, dağdakı bütün ağaclar, otlar, quşlar, böcəklər onun nəgməsini dinləyirlər.

Birdən xışlıtı səsi gəldi. Qoca baxıb qarşısında buynuzlu bir şeytan

gördü. O, bərk qorxdu və qaçmaq istədi. Şeytanların başçısı onun əlindən tutub dedi:

-Məndən qorxma. Oxuduğun mahnilar çox xoşuma gəldi. Bizim üçün yenə bir nəgmə oxu!

Qoca çar-naçar oxumağa başladı. Hər mahni bitəndə şeytanlar onu alqışladılar. Nəhayət, şeytanların başçısı dedi:

-Çox sağ ol, mahniların bizim çox xoşumuza gəldi. De görüm sənin belə gözəl oxumağına səbəb nədir?

Qoca boynundakı şişi göstərib dedi ki, bəlkə də yaxşı oxumağımın səbəbi budur.

Şeytanların başçısı israr elədi ki, bu şişi ona satsın. Qoca razılaşdı. Ancaq xəbərdar elədi ki, ola bilsin, bu şış sizə kömək etməsin.

Şeytan sevinclə qocanın boynundakı şişi qoparıb öz boynuna yapışdırıldı. Əvəzində qocaya içi qızıl-gümüşlə dolu bir sandıq bağışladı.

Səhər açılanda qoca sandığı da götürüb sevinə-sevinə evinə qayıtdı. Başına gələnləri hamiya danışdı.

Hiyləgər, xəbis Kim bunu eşitdi və bəxtini sınamaq istədi. Gecə Pakın dediyi mağaraya gedib oxumağa başladı. Səsə şeytanlar gəlib çıxdılar. Kim onlara dedi:

-Mənim boynumdakı şişi götürüb əvəzində çoxlu qızıl versəniz gözəl-gözəl mahnilar oxuya biləcəksiniz.

Şeytanların başçısı açıqlandı. Dedi ki, bizi aldadıblar, ində də sən bizi kələk gəlmək istəyirsən?

Şeytanlar qocanı necə cəzalandırmaq haqqında fikirləşdilər və qərara aldılar ki, dünən Pakın boynundan qopardıqları şişi Kimin boy-nuna yapışdırılsınlar. Onlar belə də etdilər.

Elə o vaxtdan belə bir məsəl qalıb: "Birindən yaxa qurtarma istəyirdi, ikincisini qazandi".

## Kitabın içindəkilər



**ACGÖZ QADIN** ..... 4-5



**VAĞ VƏ TISBAĞA** ..... 6-7



**KAFTARKOS NECƏ BAZARA GETDİ?** ..... 8-9



**KAFTARKOS VƏ TISBAĞA** ..... 10-11



**GƏZƏN BALQABAQ TAĞI** ..... 12-13



**ŞEYTAN DƏRYAZI** ..... 14-15



**PALID QOZALARI VƏ XORUZ** ..... 16-17



**BİRİNDƏN YAXA QURTARMAQ  
İSTƏDİ, İKİNCİSİNİ QAZANDI** ..... 18-19